

Tariximizin dürüst salnaməçisi

Qarabağ mövzusu Ü.Hacıbeylinin də "Azərbaycan" qəzetindəki yazılarında xüsusi yer tutur. Böyük publisist bu mövzunu özünə xas olan fərqli üslub və intellekt süzgəcindən keçirərək oxuculara təqdim edir. O, Qarabağ probleminin tarixi baxımdan tamamilə uydurma olduğunu göstərir, eyni zamanda erməni separatizminə, indiki dillə desək, beynəlxalq təcrübə (və hüquq) baxımından yanashırı. Üzeyir bəy məqalələrində göstərirdi ki, Qarabağ ermənilərinin torpaq iddiasına onların Azərbaycan hökumətinin itaətsizliyi kimi baxmaq lazımdır. O, "Eyni müamile gözləyirik" (5 may 1919) məqaləsində Azərbaycanın rəsmi mövqeyini eks etdirərək Qarabağ ermənilərinin hökumətə tabe olmamaq qəsdilə göstərməkdə olduqları inadın artıq həyəsizliq dərəcəsinə çatdığını qeyd edirdi.

Məqalədə ingilis baş komandanının Bakı nümayəndəsi Şatel-vortun Şuşa şəhərinə getməsi və Qarabağda yalnız Azərbaycan hökumətinin qanunlarının hökm sürəcəyi ilə bağlı erməniləri itaətə dəvət etməsi, buna baxmayaraq, ermənilərin öz "müttəfiqlərinə" arxayı olub müqavimət göstərmələrini qeyd etməklə onların daima Qərbin köləsi, xaricilərin əllərində alət olması faktını vurğulayır: "Yevropaya ümidvardılar", ümidvar olmaqlarının əsasında müttəfiqlərə "kömək durub" düşmən qabağında "döş gərib qılınca vurubdurlar", bunun əvəzində müttəfiqlərdən "ənam" gözlüyörler!"

İngilislərin timsalında ermənilərin havadarlarını açıq-aydın ittiham edən Üzeyir bəy göstərir ki, Azərbaycan hökuməti qəti addım atmalı, öz vəzifəsi müqabilində hər kəs ki, Qarabağda Azərbaycan hökumətinə qulaq asmalı, ası və xain hesab edilib layiqi olan cəzalara çatmalıdır.

Bu fikrini "Naxçıvan və Qarabağ" məqaləsində davam etdirən Üzeyir bəy göstərir ki, Qarabağ ermənilərinin Azərbaycan hökumətinə tabe olmamalarının əsas səbəbi onların əllərininin daima Amerikanın, ingilislərin ətəyində olması və burada ingilislərin tərəfərliliyidir. Sayca ermənilərdən çox olub, yerlərinin böyük qismi müsəlmanlara məxsus olan Naxçıvanın general Revi tərəfindən may ayının 14-də Ararat hökumətinə təsliminə, yeni yaranmış Azərbaycan hökumətinin yenə ey ni ingilislərin köməyi öz haqlarını hələ də yeridə bilməməsinə münasibət bildirən Üzeyir bəy yazırı: "Bizi yandıran ingilislərin tərəfərliliyi və ya ingilis generalının bacarığı və ingilis miralayının bişüürluğu degildir. Özümüzün rəftarıdır ki, onun adına bacarıq-sızlıq deməkdən başqa özgə bir ad qoymaq olmaz". ("Azərbaycan", 25 may 1919).

1918-1920-ci illərdə Andranik və Q.Njde kimi qəti milletçilərin başçılıq etdiyi erməni quldur dəstələri Naxçıvan və Şərurda, Zəngəzurda, Şuşa, Cəbrayıl və Cəvanşir uyezdlərindən ibarət olan Qarabağda Azərbaycanın dinc əhalisinə qarşı amansız vəhşiliklər töredir, insanları kütləvi şəkilədə qətlə yetirirdilər. Azərbaycan

(Əvvəli qəzeti 1 sentyabr tarixli nömrəsində)

Məclisi-Məbusanı davamlı olaraq bu məsələni müzakirəyə çıxarırdı. Bu baxımdan parlamentin 1919-cu il yanvarın 15-də keçirilən iclasında M.Ə.Rəsulzadənin verdiyi bəyanat heyəcan təbili kimi səslənmişdi. Həmin bəyanatda deyildi: "Vətəndaşlar, Naxçıvan və Şərur uyezdlərində və İrəvan quberniyasının sair yerlərində müsəlmanlar, türkler başında yenə tazədən top qumbaraları partlıyor. Müsəlmanlar min dürlü əza və cəfalərə düşçər oluyorlar. Hələ erməni-gürçü konfransında əskər tərxisi müzakirə edildikdə ermənilər demişlər ki, bizim daxili düşmənlərimiz var, asılərimiz var, onları tabe və tədib üçün əskər lazımdır: ona görə qoşunumuzu buraxa bilməyəcəgiz. Məgər bu düşmənlər yazıq, torpaqlarından əl çəkmək istəməyən zavallı naxçıvanlılar imiş, məgər bu düşmənlər istiqlaliyyət istəyən, heç kəsə qul olmaq istəməyib müstəqil yaşamaq arzusunda olan müsəlmanlar imiş".

M.Ə.Rəsulzadənin hökuməti bu məsələdə ciddi tədbirlər görməyə, naşaq tökülen qanların öünü almağa səsləyən çağrısına Ü.Hacıbeyli vaxtaşırı "Azərbaycan" qəzətində dərc etdiridiyi məqalələrində münasibət bildirirdi. Ədibin "Andranikin məsələsi" (15 dekabr 1918), "Fitnələr qarşısında" (23 yanvar 1919), "Qarabağ haqqında" (30 yanvar 1919) və s. məqalələri Andranikin Qarabağı "müsəlmanlardan təmizləmək" məqsədilə onları qətlə yetirməsindən, Azərbaycan xalqının ermənilər tərəfindən top-tüfəng atışınə tutulmasından, həmçinin milli dövlətimizin ermənilərin böhtan və iftiralarına da məruz qalmasından səhəbət açır.

"Fitnələr qarşısında" məqaləsində Ü.Hacıbeyli hökumətin və müttəfiqlər ordusu komandanı general Tomsonun tədbirlərindən sonra Andranikin quldurluğunun sona çatdığını göstərsə də, ermənilərin növbəti taktikaya əl atmalarını, hökumətimizin top və tüfəng ağızından çıxan güllələrdən sonra daşnakların "Vperiyod" qəzətinin iftira və böhtanlarına məruz qalmasını qeyd edir: "...top və tüfəng güllələrini dəf etmək buların iftira və böhtanlarını rədd etmək işindən çox asandır. Çünkü ermənilər cəngavərlikdən artıq böhtan və iftira qurmaq ustalığı ilə məşhurdurlar". Üzeyir bəy bir vətənpərvər ziyanlı kimi xalqını "danos"lar hücumuna və "niş"inə qarşı hazırlı olmağa çağırır, gənc hökumətimizi "əqrəb"lərdən qorumağı hər kəsin borcu hesab edir.

Ədibin "Qarabağ haqqında" məqaləsində də "Naşə vremya" erməni qəzeti Qarabağda quldur dəstələrinin təcavüzünün qarşısını almaq məqsədilə yaradıla-çaq general-qubernatorluq təşkilinə qarşı fitnəkarlıq və provakasiyalara analitik şəhri, jurnalist yanaşması və milli təəssübəşəliyi maraq doğurur: "...hökumətimiz Qarabağda general-qubernatorluq təşkil etmək istərək, erməni hökuməti ilə müharibəyə girmək etiməlini heç xəyalına böylə gətirməmişdir, çünkü Qarabağ bizim, biz-bizim. Öz yerimizdə, öz torpağımızda nə sayaq "administrativ" şəkillər yapacağımız bizim öz işimizdir. Erməni hökumətinin və ya erməni milli komitəsinin bu cürə



işlərimizə qatışmağa heç bir həq-ləri olmadığını özləri bilmirlərə, o halda siyasiyatın ibtidai qaydalardan bixəbər və cahildirlər, özgələrindən öyrənsinlər".

Biz tarixə nəzər salsaq görərik ki, ermənilərin əsəssiz böhtan, qərəz və iftiralarla dolu təbliğat maşınını Azərbaycan xalqı, eləcə də Qərb dövlətləri daima müşahidə etmişlər. 1919-1920-ci illərdə Qafqazda, o cümlədən Azərbaycanda münaqişə zonalarında olmuş ingilis hərbi jurnalisti Skotland-Liddellin "Erməni-tatar sazişi. Qarabağda sülhün bərqərar olması" sərlövhəli yazısı Üzeyir bəy Hacıbeylinin gündəmə gətirdiyi problemə - erməni təbliğat maşının Qərb siyasetçisinin verdiyi qiymət baxımından maraqlıdır: "Erməni mətbuatı qırğınırlar, qəddarlıqlar barədə uydurularla və tatarlara qarşı təbliğatlarla doludur. Bu mətbuatda provakasiya çoxdur və heç şübhəsiz, indiki dövrə Qafqazda və Ermənistanda baş verən milli münaqişələrin çoxuna görə məhz erməni mətbati cavabdehdır".

Yeni qurulmuş müstəqil Azərbaycan dövlətini parçalamağa, torpaqlarını ələ keçirməyə, əhalisini qırmağa can atan məkrli, təcavüzar erməni millətçilərinin xarakterik xüsusiyyətləri Ü.Hacıbeylinin publisistik məqalələrində tam xarakterizə olunmuş, Cənubi Qafqazda daim münaqişə ocağı yaratmaqdə Qərb imperialist dövlətlərin onlardan bir alət kimi daim istifadə etdikləri tutarlı faktlarla göstərilmişdir. Üzeyir bəyin həmin qənaətləri bu gün üçün də çox aktualdır.

Müasir "Azərbaycan" nədən yazır?

1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə "Azərbaycan" qəzeti də tarixin ona ayırdığı missiyaya fasilə vermiş oldu. Amma məməkətimiz üçün istiqlal günü əsrin sonlarında yenidən doğdu.

Bu gün "Azərbaycan" qəzeti Xalq Cümhuriyyəti zamanında çıxan eyniadlı qəzeti varisi olaraq fealiyyət göstərir və müasir dövrümüzün obyektiv salnaməsini yazmaq missiyasını davam etdirir. Qəzet beynəlxalq hüququn subyekti olan müstəqil Azərbaycanda gedən çoxşaxəli proseslərə işiq salır, müasir dövrün obyektiv mənzərəsini yaratmağa, xüsusən quruculuq və inkişaf dövrünün salnaməsini öz səhifələrində əbədiləşdirməyə çalışır.

Vaxtilə Ü.Hacıbeyli "Azərbaycan"ın səhifələrində "biz nədən yazmalıyıq, qəzətimiz üçün hansı mövzular önemlidir" sualına cavab verərkən bu gün də aktuallığını itirməyən mövzuları bu şəkildə göstərirdi: Vətən abadlığı, millət selamətliyi, cəməət tərəqqisi, dövlət intizamı ilə bərabər, istiqlal, istiqlal və yenə də istiqlal!

Fikrimizcə, "Azərbaycan" qəzeti 105 il əvvəlki redaktorun bu tövsiyəsinə ləyaqətlə əməl edir. Qəzeti bu gün də Vətənin abadlığı üçün görülən böyük quruculuq işləri, milli təhlükəsizlik problemləri, dövlət intizamına əməl olunması məsələləri ilə yanaşı, Azərbaycanın müstəqilliyyini daim öndə saxlayır. Xüsusən 44 günlük qalibiyətli Vətən mühabibəsindən sonra bu vacib məsələlər "Azərbaycan" qəzeti üçün ən həssas mövzulara çevrilmişdir. Tanınmış elm adamlarının, ictimai xadimlərin, səsio-loqların və digər peşə sahibi olan müəlliflərin qəzet səhifələrində bu mövzulardakı çıxışları maraqla oxunur.

Əlbəttə, kənar müəlliflər qrupu nə qədər sanballı olsa da, yenə də qəzet işinin ağırlığı redaksiyanın öz əməkdaşlarının - peşəkar jurnalist kollektivinin üzərinə düşür. Bu mənada "Azərbaycan" qəzətini də ətə-qana gətirən, onu oxucu auditoriyası üçün cazibədar edən məhz peşəkar əməkdaşlar, bu istedadlı qələm sahiblərinin bir-birindən maraqlı yazılarıdır.

"Azərbaycan" qəzətinin cəmiyyət həyatı ilə bağlı bütün məsələləri diqqət mərkəzində saxlaşması, öz səhifələrində humanitar düşüncəyə, milli dəyərlərə, elm, təhsil, Ana dili və ədəbiyyat, mənəviyyat sahəsinin problemlərinə geniş yer ayırması çox təqdirəlayıqdır. Son illərdə Ana dili və ədəbi irsimiz haqqında yazılar, Üzeyir bəy Hacıbeyli, Cəfər Cabbarlı və Hüseyin Cavid ilə bağlı məqalələr maraqla oxunur. "Cavid sözünün qüdrəti" (23 oktyabr 2022), "Vaqif - özü və sözü" (16 avqust 2022), "Sözü uca tutan şair" (13 noyabr 2022), "Milli iradə və Zəfərdən sonrakı reallıqlar" (15 noyabr 2022) kimi yazılar yeniliyinə və informativ tutumuna görə oxuculara çox şey verir.

Təbii ki, "Azərbaycan"ın rəsmi qəzet olması ona müəyyən çərçivə verir, problemlərə yanaşmadada bəzi düşünülmüş sərhədlər qoyur, amma heç bir halda jurnalistenin yaradıcılıq azadlığını və təqnidləri möhdudlaşdırır. Bəzilərinin yanlış təsəvvürünə görə, guya, rəsmi qəzətə təqnidə yazı verilməsi məqsədə uyğun deyil. Amma "Azərbaycan"ın uzunillik təcrübəsi və xüsusən son illərdə dərc etdiyi kəskin təqnidə yazılar bu düşüncənin yanlış olduğunu göstərir. Oxucu reaksiyası göstərir ki, məhz bu təqnidə yazılar istənilən media qurumunun nüfuzunun artmasına səbəb olur. Ona görə də 105 yaşlı "Azərbaycan"ın səhifələrində təqnidə materialların və cəmiyyətin marağında olan mövzularda jurnalist araşdırmalarının çoxalması vacibdir.

Qulu MƏHERRƏMLİ, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdürü, filologiya elmləri doktoru, professor